

AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ

LƏNKƏRAN DÖVLƏT UNIVERSİTETİ

“TƏSDİQ EDİRƏM”
TƏDRİSİN TƏŞKİLİ VƏ TƏLİM
TEXNOLOGİYALARI ÜZRƏ PROREKTOR
V.İ.E: Z. MƏMMƏDOV Z. MƏMMƏDOV

“14” 02 2025-ci il

FƏNN SİLLABUSU

İXTİSAS: 050115 “Riyaziyyat və informatika müəllimliyi” (A+B)

FAKÜLTƏ: TƏBİYYAT

KAFEDRA: “KİMYA VƏ FİZİKA”

I. FƏNN HAQQINDA MƏLUMAT:

Fənnin adı: Ümumi fizika (Bakı Dövlət Universitetinin Fizika Fakültəsinin Elmi Şurasının 01.10.2021-ci il tarixli 08 sayılı iclas protokolu ilə təsdiq edilmiş program)

Kodu: İPF-B24

Tədris ili: III

Semestr: VI

Tədris yükü: cəmi - 180 s., auditoriya saatı- 60 (mühazirə - 30 s., seminar 30 s.), auditoriyadan kənar saat-120 s.

AKTS üzrə kredit: 6

Auditoriya №

Saat:

II. MÜƏLLİM HAQQINDA MƏLUMAT:

Adı, soyadı, elmi dərəcəsi və vəzifəsi: f.ü.f.d. Dadaşov Elnur Əhmədağa oğlu.

Məsləhət saatı:

E-mail ünvanı: elnurdadashev82@mail.ru, mobil -051 -952 23 12

Kafedranın ünvanı: Lənkəran ş., H.Z. Tağıyev küç.-108, LDU, III tədris korpusu, otaq № 501

III. TÖVSIYYƏ OLUNAN DƏRSLİKLƏR VƏ DƏRS VƏSAİTLƏRİ:

Əsas ədəbiyyat

1. N.M.Qocayev. Ümumi fizika kursu. Mexanika, Molekulyar fizika. Bakı, 2003
2. N.M.Mehtiyyev. Ümumi fizika kursu. Bakı, Çəşioğlu, 2010.
3. Y.Q.Nurullayev, R.F.Babayeva, M.M.Tağıyev, Fizika praktikumu. Bakı, Çəşioğlu, 2003.
4. E.Ə. Dadaşov, “Ümumi fizika kursu üzrə laboratoriya işləri: Mexanika və molekulyar fizika” 2018
5. E.Ə. Dadaşov, “Ümumi fizika kursu üzrə laboratoriya işləri: Elektromaqnetizm və optika” 2018

Əlavə ədəbiyyat:

1. Abdinov C.Ş., Axundova N.M., Cəfərova S.Z. Fizika. Bakı, 2007.
2. B.D.Əliyev, Q.T.Həsənov. Ümumi fizika kursu. Bakı, Çəşioğlu, 2005.

IV. PREREKVİZİTLƏR: Fənnin tədrisi üçün öncədən Riyaziyyat fənninin tədrisi vacibdir.

V. KOREKVİZİTLƏR: Bu fənnin tədrisi ilə eyni vaxtda başqa fənlərin də tədris olunmasına zərurət yoxdur.

VI. FƏNNİN TƏSVİRİ VƏ MƏQSƏDİ: Tələbələrə fizikanın əsas prinsip və qanunları, onların riyazi ifadələri haqqında məlumat vermək, əsas fiziki hadisələr, onların müşahidə və tədqiqat metodları ilə tanış etmək, fiziki ideyaları düzgün ifadə etməyi, fiziki məsələləri həll etməyi, fiziki kəmiyyətlərin tətbiqini qiymətləndirməyi öyrənmək, tələbələrə fiziki model və nəzəriyyələrin tətbiq hüdudları haqqında aydın təsəvvür vermək; tələbələrə müəyyən eksperimental (təcrübi) iş vərdişlərini aşılamaq, onları fiziki kəmiyyətlərin dəqiq ölçü üsulları ilə, əsas fiziki cihazlar və təcrübi nəticələrin sadə işlənməsi metodları ilə tanış etmək.

VII. DAVAMİYYƏTƏ VERİLƏN TƏLƏBLƏR: Fənn üzrə semestr ərzində buraxılmış auditoriya saatlarının ümumi sayı Elmi Şuranın 16 may 2024-cü il tarixli qərarına uyğun olaraq davamıyyət meyarları nəzərə alınmaqla müəyyən olunmuş həddən yuxarı olduğu halda tələbə həmin fəndən imtahana buraxılmır, onun həmin fənn üzrə akademik borcu qalır.

VIII. QİYMƏTLƏNDİRİMƏ: Tələbələrin biliyi 100 ballı sistemlə qiymətləndirilir. Bundan 50 balı tələbə semestr ərzində, 50 balı isə imtahanda toplayır. Semestr ərzində toplanan 50 bala aşağıdakılardır: 20 bal seminar və laboratoriya dərslərində fəaliyyətinə görə və 30 bal kollokviumların nəticələrinə görə. Əgər fənn üzrə həm seminar və həmdə laboratoriya varsa onda 10 bal seminar, 10 bal isə laboratoriyyaya görə verilir.

Qiymətləndirmə zamanı Elmi Şuranın 16 may 2024-cü il tarixli qərarına uyğun olaraq qiymətləndirmə meyarları nəzər alınır.

İmtahan biletinə bir qayda olaraq fənni əhatə edən 5 sual daxil edilir.

Qiymət meyarları aşağıdakılardır: İmtahan biletinə bir qayda olaraq fənni əhatə edən **5 sual** daxil edilir. Hər sual **10 bala** qədər qiymətləndirilə bilər.

10 bal – tələbə keçilmiş material dərindən başa düşür, cavabı dəqiq və hərtərəflidir.

9 bal – tələbə materialı tam başa düşür, cavabı dəqimdir və mövzunun mətnini tam aça bilir.

8 bal – tələbə cavabında ümumi xarakterli bəzi qüsurlara yol verir;

7 bal – tələbə materialı başa düşür, lakin nəzəri cəhətdən bəzi məsələləri əsaslandırma bilmir

6 bal – tələbənin cavabı əsasən düzgündür.

5 bal – tələbənin cavabında çatışmazlıqlar var, mövzunu tam əhatə edə bilmir.

4 bal – tələbənin cavabı qismən doğrudur, lakin mövzunu izah edərkən bəzi səhv'lərə yol verir;

3 bal – tələbənin mövzdən xəbəri var, lakin fikrini əsaslandırma bilmir;

1-2 bal – tələbənin mövzdən qismən xəbəri var.

0 bal – suala cavab yoxdur.

Tələbənin imtahanda topladığı balın miqdarı 17-dən az olmamalıdır. Əks təqdirdə tələbənin imtahan göstəriciləri semester ərzində tədris fəaliyyəti nəticəsində topladığı bala əlavə olunur.

Semestr nəticəsinə görə yekun qiymətləndirmə (imtahan və imtahanaqədərki ballar əsasında)

| № | Bal | Qiymət | |
|----|-------------------|------------|-------|
| | | Sözlə | Hərfə |
| 1. | 91-100 | əla | A |
| 2. | 81-90 | çox yaxşı | B |
| 3. | 71-80 | yaxşı | C |
| 4. | 61-70 | kafi | D |
| 5. | 51-60 | qənaətbəxş | E |
| 6. | 50 və ondan aşağı | qeyri-kafi | F |

IX. DAVRANIŞ QAYDALARININ POZULMASI: Tələbə Universitetin daxili nizam – intizam qaydalarını pozduqda əsasnamədə nəzərdə tutulan qaydada tədbir görüləcək.

X. TƏQVİM MÖVZU PLANI: Mühazirə - 30 saat.

**BAKALAVR TƏHSİL PİLLƏSİ ÜÇÜN *ÜMUMİ FİZİKA* KURSUNUN PROQRAM
MƏZMUNU**

| No | Keçirilən <u>mühazirə</u> , seminar mövzularının məzmunu | Müh. | Sem. |
|----|--|------|------|
| 1 | <p>Mövzu: Kinematikanın əsasları.</p> <p>Plan:</p> <ol style="list-style-type: none"> 1. Bərabərsürətli və dəyişənsürətli hərəkət. 2. Əyrixətli hərəkətdə sürət və tacil. 3. Normal, toxunan və tam tacil. <p>Mənbə: [Mühazirə materialları, 1,2]</p> | 2 | 2 |
| 2 | <p>Mövzu: Klassik dinamika. Mexanikada qüvvələr, İmpuls. İş. Enerji</p> <p>Plan:</p> <ol style="list-style-type: none"> 1. Nyuton qanunları və onlardan çıxan nəticələr. 2. Elastiklik qüvvəsi. Sürtünmə qüvvəsi. 3. Ümumdünya cazibə qüvvəsi. 4. İmpuls. İmpulsun saxlanması qanunu. 5. Mexaniki iş və güc. 6. Mexaniki enerji. <p>Mənbə: [Mühazirə materialları, 1,2,4]</p> | 2 | 2 |
| 3 | <p>Mövzu: Fırlanma hərəkətinin dinamikası, Rəqsər və dalğalar.</p> <p>Plan:</p> <ol style="list-style-type: none"> 1. Qüvvə və ətalət momentləri. 2. Rəqqaslar. 3. Sərbəst və məcburi rəqslər. 4. Mexaniki dalğalar. <p>Mənbə: [Mühəvirə materialları, 1,2]</p> | 2 | 2 |
| 4 | <p>Mövzu: Hidrostatika və hidrodinamika. Qazların kinetik nəzəriyyəsi.</p> <p>Plan:</p> <ol style="list-style-type: none"> 1. Kəsilməzlik tənliyi. Benulli qanunu. 2. İdeal qaz. İdeal qazın hal tənliyi. <p>Mənbə: [Mühazirə materialları, 1,2,5]</p> | 2 | 2 |
| 5 | <p>Mövzu: Köçürmə hadisələri. Termodinamika qanunları.</p> <p>Plan:</p> <ol style="list-style-type: none"> 1. Barometrik düstur. Bolsman paylanması 2. Diffuziya, istilikkeçirmə. 3. Daxili enerji və istilik miqdarı. 4. Termodinamikanın I qanunu və onun izoproseslərə təbiqi. 5. Adiabatik proses, Puasson tənliyi. <p>Mənbə: Mühazirə [materialları, 1,2]</p> | 2 | 2 |

| | | | |
|----|---|---|---|
| | Mövzu: Bark cisimlər. Maye və xassaları. Plan: 1. Real qazlar. Van-Der-Vaals tənliyi. 2. Səthi görilmə. Kapilyarlıq. 3. Bark cisimlərin xassələri. Mənbə: [Mühazirə materialları, 1,2,5] | 2 | 2 |
| 6 | Mövzu: Elektrostatika. Keçiricilər və dielektriklər elektrik sahəsində Plan: 1. Elektrik yükünün saxlanması qanunu. 2. Elektrik sahəsinin intensivliyi. 3. Kondensator. Elektrik tutumu. Mənbə: [Mühazirə materialları, 1,2,5] | 2 | 2 |
| 7 | Mövzu: Sabit elektrik cərəyanı. Müxtəlif maddə və mühitlərdə elektrik cərəyanı. Plan: 1. Elektrik cərəyanı və cərəyan şiddəti. 2. Elektrik dövrə hissəsi üçün Om qanunu. 3. Elektrik hərəkət qüvvəsi. Kirxhof qaydaları. 4. Qazlarda və mayelərdə elektrik cərəyanı. Mənbə: [Mühazirə materialları, 1,2] | 2 | 2 |
| 8 | Mövzu: Maqnit sahəsi. Düz və qapalı cərəyanın maqnit sahəsi. Plan: 1. Sabit maqnit sahəsi. 2. Bio Savar Laplas qanunu. 3. Amper və Lorens qüvvələri. Mənbə: [Mühazirə materialları, 1,2] | 2 | 2 |
| 9 | Mövzu: Dəyişən cərəyan. Dəyişən cərəyan dövrəsi. Plan: 1. Elektromaqnit induksiya hadisəsi. 2. İnduktivlik. Maqnit sahəsinin enerjisi. 3. Dəyişən cərəyan dövrəsi üçün Om qanunu. 4. Transformatorlar. Mənbə: [Mühazirə materialları, 1,2] | 2 | 2 |
| 10 | Mövzu: Elektromaqnit rəqsələri və dalğaları. Plan: 1. Elektrik rəqs konturu. 2. Elektromaqnit dalğalarının xassələri. 3. Açıq rəqs konturu. Mənbə: [Mühazirə materialları, 1,2,3,5] | 2 | 2 |
| 11 | | | |

| | | | |
|----|---|--------------|--------------|
| | Mövzu: Optika. Həndəsi optika. | | |
| 12 | <p>Plan:</p> <ol style="list-style-type: none"> 1. Işığın düzxətli yayılması. Işığın qayıtması və sınması. 2. Işığın interferensiyası. 3. Işığın difraksiyası və işığın dispersiyası. <p>Mənbə: [Mühazirə materialları, 1,2,4,5]</p> | 2 | 2 |
| 13 | <p>Mövzu: Işığın maddə ilə qarşılıqlı təsiri. İstilik şüalanması.</p> <p>Plan:</p> <ol style="list-style-type: none"> 1. İstilik şüalanması. 2. Fotoeffekt. Fotoeffekt qanunları. <p>Mənbə: [Mühazirə materialları, 1,2,3]</p> | 2 | 2 |
| 14 | <p>Mövzu: Atom fizikası, Kvant fizikasının əsasları.</p> <p>Plan:</p> <ol style="list-style-type: none"> 1. Atomun quruluşu. 2. Bor postulatları. 3. Dalğa funksiyası. Şredinger tənliyi. <p>Mənbə: [Mühazirə materialları, 1,2,3]</p> | 2 | 2 |
| 15 | <p>Mövzu: Nüvə fizikası. Radioaktivlik.</p> <p>Plan:</p> <ol style="list-style-type: none"> 1. Kvant ədədləri. Nüvənin quruluşu. 2. Radioaktiv şüalar. Radioaktiv parçalanma qanunu. 3. Nüvə reaksiyaları. 4. Elementar zərrəciklər və onların təsnifatı. <p>Mənbə: [Mühazirə materialları, 1,2,3,4,5]</p> | 2 | 2 |
| | | Cəmi: | 30 s. |
| | | | 30 s. |

XI. FƏNN ÜZRƏ TƏLİMİN NƏTİCƏLƏRİ: Tələbə fənnin tədrisində əsasən bu bənddə qeyd edilən əsas nüans və məqamları - fənnin predemetini, üsul və metodlarını, mövzunun mahiyyətini, aydınlaşdırmağı, əsas anlayışlar, ifadə, tərif, formul və düsturların məna və əhəmiyyətini dərk etməyi, mövzudan irəli gələn problemin anlaqlı şəkildə izah etməyi bilməli və bacarmalıdır:

XII. FƏNN ÜZRƏ TƏLİMİN NƏTİCƏLƏRİ:

- Ümumi fizikanın əsas qanun və anlayışları ilə tanış olur;
- Nəzəriyyənin praktikaya tətbiqi üçün laboratoriya işləri yerinə yetiri;
- Ümumi fizikaya aid məsələlərin həlli zamanı düsturların verilmə və istifadə qaydalarını, sadə mexanizmlərin praktik tətbiqi üsullarını mənimşəyir.

XIII. İmtahan sualları

1. Bərabərsürətli və dəyişənsürətli hərəkət.
2. Əyrixətli hərəkətdə sürət və təcil.
3. Nyuton qanunları və onlardan çıxan nəticələr.
4. Elastiklik qüvvəsi.
5. Sürtünmə qüvvəsi.
6. Ümumdünya cazibə qüvvəsi.
7. Impuls və onun saxlanması qanunu.

8. Mexaniki iş və güc.
9. Mexaniki enerji, enerjinin saxlanması qanunu.
10. Qüvvə və ətalət momentləri.
11. Rəqqaslar.
12. Sərbəst və məcburi rəqslər.
13. Mexaniki dalğalar və dalğa tənliyi.
14. Kəsilməzlik tənliyi, Bernulli qanunu.
15. İdeal qazın hal tənliyi.
16. Barometrik düstur. Bolsman paylanması
17. Diffuziya, istilikkeçirmə.
18. Daxili enerji və istilik miqdarı.
19. Termodinamikanın I qanunu və onun izoproseslərə təbiqi.
20. Adiabatik proses, Puasson tənliyi.
21. Real qazlar. Van-Der-Vaals tənliyi.
22. Bərk cisimlərin xassələri.
23. Kapilyarlıq, Laplas düsturu.
24. Elektrik yükünün saxlanması qanunu.
25. Elektrik tutumu, kondensator.
26. Elektrik cərəyanı və cərəyan şiddəti.
27. Elektrik dövrə hissəsi üçün Om qanunu.
28. Coul Lens qanunu, Kirxhof qaydaları.
29. Qazlarda və mayelərdə elektrik cərəyanı.
30. Sabit maqnit sahəsi.
31. Amper və Lorens qüvvələri.
32. Dəyişən cərəyan dövrəsi üçün Om qanunu.
33. Işığın qayıtması və sınması.
34. Işığın interferensiyası.
35. Işığın difraksiyası və dispersiyası.
36. Fotoeffekt və Fotoeffekt qanunları.
37. İstilik süalanması.
38. Bor postulatları və Bor nəzəriyyəsi.
39. Radioaktiv parçalanma qanunu.
40. Nüvə reaksiyaları.

XIV. Kollokvium sualları.

I Kollokvium sualları.

1. Bərabərsürətli və dəyişənsürətli hərəkət.
2. Əyrixətli hərəkətdə sürət və təcil.
3. Nyuton qanunları və onlardan çıxan nəticələr.
4. Elastiklik qüvvəsi.
5. Sürtünmə qüvvəsi.
6. Ümumdünya cazibə qüvvəsi.
7. İmpuls və onun saxlanması qanunu.
8. Mexaniki iş və güc.
9. Mexaniki enerji, enerjinin saxlanması qanunu.
10. Qüvvə və ətalət momentləri.
11. Rəqqaslar.
12. Sərbəst və məcburi rəqslər.
13. Mexaniki dalğalar və dalğa tənliyi.
14. Kəsilməzlik tənliyi, Bernulli qanunu.

15. Ideal qazın hal tənliyi.

II Kollokvium sualları.

1. Barometrik düstur. Bolsman paylanması
2. Diffuziya, istilikkeçirmə.
3. Daxili enerji və istilik miqdarı.
4. Termodinamikanın I qanunu və onun izoproseslərə təbiqi.
5. Adiabatik proses, Puasson tənliyi.
6. Real qazlar. Van-Der-Vaals tənliyi.
7. Bərk cisimlərin xassələri.
8. Kapilyarlıq, Laplas düsturu.
9. Kulon qanunu, elektrik yükünün saxlanma qanunu.
10. Elektrik tutumu, kondensator.
11. Elektrik cərəyanı və cərəyan şiddəti.
12. Elektrik dövrə hissəsi üçün Om qanunu.
13. Coul Lens qanunu, Kirxhof qaydaları.
14. Qazlarda və mayelərdə elektrik cərəyanı.
15. Amper və Lorens qüvvələri.

QEYD: "Ümimi fizika" fənninin sillabusu 050115 "Riyaziyyat və informatika müəllimliyi" ixtisası üzrə tədris planı və fənn programı əsasında "Kimya və fizika" kafedrasının 05 fevral 2025-ci il tarixli, 09 sayılı protokolu ilə müzakirə edilərək təsdiq edilmişdir.

Fənn müəllimi:

f.ü.f.d. Elnur Dadaşov

Kafedra müdürü v.i.e:

r.ü.f.d., dos. N. Paşayev